

# Dövlət rüsumlarını ödəmək üçün rekvizit

<b>A1. Emitent (ödəyən) bank</b> Adı ..... Kodu ..... VÖEN ..... Müxbir hesab ..... S.W.I.F.T BİK .....	<b>B1. Benefisiar (alan) bank</b> Adı.....DXA Kodu.....210005..... VÖEN.....1401555071..... Müxbir hesab....AZ41NABZ01360100000000003944 S.W.I.F.T BİK.....CTREAZ22..... Vasitəçi bank.....
<b>A2. Ödəyici</b> Adı: ..... Hesab № ..... VÖEN.....	<b>B2. Vəsaiti alan</b> Adı Vergilər Nazirliyi Yanında MGD Hesab № ... AZ17CTRE00000000000002117131 VÖEN.....1602473621.....
<b>C1. Valyuta növü</b> ....AZN.....	
<b>C2. Köçürülən</b> Məbləğ rəqəmlə ..... Məbləğ yazı ilə .....	
<b>D1. Ödənişin təyinatı və əsas. Əqli Mülkiyyət Agentliyinə İddia sənədinin nömrəsini və adını mütləq yazmaq vacibdir</b> Dövlət rüsumu köçürülür.	
<b>D2. Ödənişlə əlaqədar əlavə informasiya</b> ..... ..... .....	
<b>D3. Bütçə təsnifatının kodu: 142273</b>	<b>D4. Bütçə səviyyəsinin kodu: 1</b>
<b>Müştərinin imzası (ları)</b> 1. 2. M.Y.	
<b>Bankın imzaları:</b> 1. 2. M.Y.	<b>İcra haqqında bank qeydi:</b>

## Dövlət rüsumlarının məbləğləri

Maddə 18.	İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin inteqral sxem topologiyasının və məlumat toplularının qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun dərəcələri
--------------	--

18.11.	<i>Ixtiranın, faydalı modelin, sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc olunması ilə bağlı:</i>	
18.11.1.	<i>ixtira üçün ;</i>	20 manat
18.11.2.	<i>faydalı model üçün ;</i>	15 manat
18.11.3.	<i>sənaye nümunəsi üçün;</i>	15 manat
18.11.4.	<i>patentə məxsus təsvirin düsturla birlikdə 30-dan artıq hər səhifəsi üçün .</i>	1 manat
18.11-1.	<i>Patentin dublikatının və patentə görə hüquqların qismən başqa şəxsə keçməsinə dair patentin verilməsi üçün .</i>	10 manat
18.11-2.	<i>Verilmiş patentlərə dəyişiklik edilməsi üçün – .</i>	7 manat
18.11-3.	<i>Ixtira, faydalı model, sənaye nümunəsi ilə bağlı hüquqların verilməsi barədə müqavilələrin qeydiyyata alınması üçün:</i>	
18.11-3.1.	<i>bir ədəd ixtira, bir ədəd faydalı model və bir ədəd sənaye nümunəsinə dair iddia sənədi üzrə, ayrılıqda hər biri üçün ;</i>	15 manat
18.11-3.2.	<i>bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün – ;</i>	25 manat
18.11-3.3.	<i>ixtira, faydalı model, sənaye nümunəsinə görə bir neçə iddia sənədi üçün (birdən artıq hər iddia sənədi üçün) ;</i>	10 manat
18.11-3.4.	<i>ixtira, faydalı model və sənaye nümunəsinin bir neçə patenti üçün (birdən artıq hər patent üçün) .</i>	10 manat
18.11-4.	<i>Qeydə alınması, məlumatın dərci və şəhadətnamənin verilməsi üçün:</i>	
18.11-4.1.	<i>əmtəə nişanı üçün ;</i>	45 manat
18.11-4.2.	<i>coğrafi göstərici üçün ;</i>	30 manat
18.11-4.3.	<i>kollektiv nişan üçün .</i>	60 manat
18.11-5.	<i>Reyestrə və şəhadətnamədə qeydiyyatla bağlı məlumatlarda dəyişikliklər edilməsi üçün .</i>	25 manat
18.11-6.	<i>Əmtəə nişanı və coğrafi göstəriciyə dair şəhadətnamələrin dublikatının və əmtəə nişanına hüquqların qismən başqa şəxsə keçməsinə dair şəhadətnamənin verilməsi üçün .</i>	10 manat
18.11-7.	<i>Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üçün:</i>	
18.11-7.1.	<i>iddia sənədi üzrə bir ədəd əmtəə nişanı üçün ;</i>	35 manat
18.11-7.2.	<i>iddia sənədləri üzrə bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün) ;</i>	20 manat
18.11-7.3.	<i>qeydə alınmış bir ədəd əmtəə nişanı üçün ;</i>	60 manat
18.11-7.4.	<i>qeydə alınmış bir neçə əmtəə nişanları üçün (birdən artıq hər əmtəə nişanı üçün) .</i>	50 manat
18.11-8.	<i>Patent müvəkkilərinə şəhadətnamə verilməsi üçün.</i>	10 manat.
18.11-9.	<i>Apellyasiya şurasına etirazla müraciət edilməsi:</i>	
18.11-9.1.	<i>ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsindən imtina qərarına qarşı ;</i>	10 manat
18.11-9.2.	<i>ixtira, faydalı model və sənaye nümunəsi barəsində dərc olunmuş iddia sənədinə qarşı ;</i>	6 manat
18.11-9.3.	<i>ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsinə qarşı .</i>	40 manat
18.12.	<i>Ötürülmüş müddətlərin bərpası:</i>	
18.12.1.	<i>patent verilməsindən imtina qərarı barəsində iddiaçı tərəfindən apellyasiya şurasına etirazla müraciət edilməsi üçün ;</i>	20 manat
18.12.2.	<i>dərc olunmuş iddia sənədi üzrə daxil olan etirazla bağlı iddiaçının apellyasiya şurasına cavab verilməsi üçün - .</i>	25 manat
18.33.	<i>Ötürülmüş müddətin bərpası ilə bağlı, iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda apellyasiya şurasına etiraz verilməsi üçün .</i>	20 manat
18.34.	<i>Apellyasiya şurasına etirazın verilməsi</i>	
18.34.1.	<i>əmtəə nişanına dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı</i>	20 manat
18.34.2.	<i>coğrafi göstəriciyə dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı ;</i>	20 manat
18.34.3.	<i>əmtəə nişanına dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı - ;</i>	60 manat
18.34.4.	<i>coğrafi göstəriciyə dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı ;</i>	35 manat
18.34.5.	<i>qeydə alınmış əmtəə nişanına qarşı ;</i>	80 manat
18.34.6.	<i>qeydə alınmış coğrafi göstəriciyə qarşı.</i>	45 manat
18.34-1.	<i>Əmtəə nişanının geniş tanınmasına dair Apellyasiya şurasına ərizənin verilməsi üçün .</i>	150 manat
18.34-2.	<i>Geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya şurasına müraciət üçün</i>	120 manat
18.34-3.	<i>Apellyasiya şurasına etirazın baxılma müddətinin altı aydan çox olmayan müddətə uzadılması üçün</i>	40 manat
18.48.	<i>Attestasiya komissiyasının qərarına görə Apellyasiya şurasına etiraz vermək üçün</i>	30 manat

**Qeyd:** Rusum ödənişini etdikdən sonra ödənişin surətini [maliyye@copat.gov.az](mailto:maliyye@copat.gov.az) poçt ünvanına göndərməyiniz xahiş olunur.

**Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə**  
**XİDMƏT HAQQLARINI**  
**ödəmək üçün rekvizit**

<b>A1. Emitent (ödəyən) bank</b> Adı ..... Kodu..... VÖEN..... Müxbir hesab..... S.W.I.F.T BİK .....	<b>B1. Benefisiar (alan) bank</b> Adı..... ABB Səbail filialı Kodu.....805056 VÖEN.....9900001881 Müxbir hesab... .. AZ03NABZ01350100000000002944 S.W.I.F.T BİK.....IBAZAZ2X
<b>A2. Ödəyici</b> Adı: ..... ..... Hesab № ..... ..... VÖEN.....	<b>B2. Vəsaiti alan</b> Adı.....Az.Respub Əqli Mülkiyyət Agentliyi Hesab № ... AZ23IBAZ38090029446144606209 VÖEN.....1700451171.....
<b>C1. Valyuta növü</b> ....AZN.....	
<b>C2. Köçürülən</b> Məbləğ rəqəmlə..... Məbləğ yazı ilə..... .....	
<b>D1. Ödənişin təyinatı və əsas</b> ..... Əqli Mülkiyyət Agentliyinə <b>sənədin nömrəsi adı nə üçün köçürülməsi mütləq yazılmalıdır.</b>	
<b>D2. Ödənişlə əlaqədar əlavə informasiya</b> ..... ..... .	
<b>Müştərinin imzası (ları)</b>	1. 2.
M.Y.	
<b>Bankın imzaları:</b>	1. 2.
M.Y.	<b>İcra haqqında bank qeydi:</b>

## Ödəniləcək **XİDMƏT HAQLARIN** məbləğləri

**İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə**

	Xidmətlərin siyahısı	haqq /manatla/
1.1.	<i>İxtira, faydalı model və sənaye nümunəsi obyektindən istifadə hüququnun verilməsi barədə müqavilənin qeydiyyatına alınması üçün</i>	
1.1.1.	<i>bir iddia sənədi üçün</i>	10
1.1.2.	<i>bir neçə iddia sənədi üçün (hər əlavə iddia sənədi üçün)</i>	10
1.2.	<i>Patent hüququnun girov qoyulması barədə müqavilənin (bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün) qeydiyyatına alınması üçün</i>	50
1.3.	<i>Lisənziya müqavilələrinin qeydiyyatına alınması üçün</i>	
1.3.1.	<i>ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir ədəd patenti üçün</i>	25
1.3.2.	<i>ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir neçə patenti üçün (birdən artıq nəzərdə tutulan hər patent üçün)</i>	20
1.4.	<i>İddia sənədi və ya patenti üzrə hüquqların verilməsinə dair qeydiyyatına alınmış müqavilələrdə və ya obyektin istifadəsi ilə bağlı qeydiyyatına alınmış lisənziya müqavilələrində dəyişikliklər edilməsi üçün</i>	10
1.5.	<i>İlkin istifadəçinin hüquqlarının tanınması məqsədilə onun iddiasına baxılması üçün</i>	25
1.6.	<i>İxtira patentinin qüvvədə saxlanması üçün</i>	
1.6.1.	<i>3-cü ildən 10-cu ilə kimi</i>	
	<i>fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün</i>	10
	<i>hər artan il üçün</i>	6 manat artırılmaqla
	<i>digər şəxslər üçün</i>	50
	<i>hər artan il üçün</i>	30 manat artırılmaqla
1.6.2.	<i>11-ci ildən 20-ci ilə kimi</i>	
	<i>fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün</i>	60
	<i>hər artan il üçün</i>	8 manat artırılmaqla
	<i>digər şəxslər üçün</i>	300
	<i>hər artan il üçün</i>	40 manat artırılmaqla
1.6.3.	<i>21-ci ildən 25-ci ilə kimi</i>	
	<i>fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün</i>	142
	<i>hər artan il üçün</i>	10 manat artırılmaqla
	<i>digər şəxslər üçün</i>	710
	<i>hər artan il üçün</i>	50 manat artırılmaqla
1.7.	<i>Faydalı model patentinin qüvvədə saxlanması üçün 3-cü ildən 10-cu ilə kimi</i>	
	<i>fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün</i>	10
	<i>hər artan il üçün</i>	6 manat artırılmaqla
	<i>digər şəxslər üçün</i>	50
	<i>hər artan il üçün</i>	30 manat artırılmaqla
1.8.	<i>Sənaye nümunəsi patentinin qüvvədə saxlanması üçün</i>	
1.8.1.	<i>3-cü ildən 10-cu ilə kimi</i>	
	<i>fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün</i>	10
	<i>hər artan il üçün</i>	6 manat artırılmaqla

	<i>digər şəxslər üçün</i>	50
	<i>hər artan il üçün</i>	30 manat artırılmaqla
1.8.2.	<i>11 -cü ildən 15-cu ilə kimi</i>	
	<i>fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün</i>	60
	<i>hər artan il üçün</i>	8 manat artırılmaqla
	<i>digər şəxslər üçün</i>	300
	<i>hər artan il üçün</i>	40 manat artırılmaqla
1.9.	Patentin qüvvədəolma ilində illik haqqın ödənilməsi ilə bağlı ötürülən müddətin verilməsinə görə hər ay üçün	
	fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün	3
	digər şəxslər üçün	15
1.10.	İddia sənədinin ekspertizası üçün (ilkin ekspertiza da daxil olmaqla)	
1.10.1.	bir ixtira, bir faydalı model və bir sənaye nümunəsi üçün	20
1.10.2.	əlavə olaraq, çoxbəndli düsturun 1-dən artıq hər asılı olmayan bəndi üçün	7
1.10.3.	əlavə olaraq, çoxbəndli düsturun 10-dan artıq hər asılı olan bəndi üçün	7
1.10.4.	sənaye nümunəsinin 20-dən artıq hər əlavə sənaye nümunəsi üçün	5
1.10.5.	iddia sənədinin mətninin 30-dan artıq hər səhifəsi üçün	1
1.11.	Ekspertizanın sorğusuna cavabın verilməsi müddətinin iddiaçının vəsatəti əsasında 1 (bir) ay müddətinə uzadılması üçün	10
1.12.	İddiaçının vəsatəti əsasında iddia sənədinin mahiyyətə ekspertizası üçün	
1.12.1.	ixtira	90
1.12.2.	faydalı model və sənaye nümunəsi	60
1.12.3.	əlavə olaraq, çoxbəndli düsturun 1-dən artıq hər asılı olmayan bəndi üçün	25
1.12.4.	əlavə olaraq, çoxbəndli düsturun 10-dan artıq hər asılı olan bəndi üçün	10
1.12.5.	sənaye nümunəsinin 20-dən artıq hər əlavə sənaye nümunəsi üçün	10
1.13.	İddia sənədinin verildiyi tarixdən 1 (bir) ay müddət keçdikdən sonra iddiaçının vəsatəti əsasında iddia sənədinin materiallarına düzəliş və əlavələrin edilməsi üçün	6
1.14.	İddiaçının vəsatəti əsasında ixtira barədə iddia sənədinin faydalı model barədə iddia sənədinə (və ya əksinə) çevrilməsi üçün	7
1.15.	İddia sənədi üzrə ilkinliyin tələb edilməsi üçün	20
1.16.	İddia sənədi üzrə ilkinliyin tələb edilməsi müddətinin iddiaçının vəsatəti əsasında 2 (iki) ay müddətinə uzadılması üçün	30
1.17.	İddia sənədinə dair məlumatın dərc edilməsi üçün	6
1.18.	İddiaçının vəsatəti əsasında iddia sənədinə dair məlumatın müəyyən edilmiş müddətdən tez dərc edilməsi üçün	30
1.19.	Dərc edildikdən sonra iddia sənədinin materialları ilə maraqlı şəxslərin tanış olması üçün	10
1.20.	İddiaçının vəsatəti əsasında iddia sənədi barədə məlumat axtarışının aparılması və hesabatın hazırlanması üçün	
1.20.1.	ixtira	70
1.20.2.	faydalı model və sənaye nümunəsi	60
1.21.	İddia sənədinin beynəlxalq sistem vasitəsilə qeydiyyatı üçün qəbulu, hazırlanması və göndərilməsi	30
1.22.	İddiaçının xahişi ilə bir ədəd milli iddia sənədinin və ya onun barəsində məlumatların (Patent Kooperasiyası haqqında müqavilənin təlimatının 17.1(v) qaydası, ilkin sənəd) təsdiqlənmiş surətinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosuna göndərilməsi üçün	10
<b>2. Ömtə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlər</b>		
2.1.	Ömtə nişanları və coğrafi göstəricilərin qeydə alınması ilə bağlı dövlət rüsumunun ödənilməsi müddətinə əlavə olaraq 4 (dörd) ay müddətində möhlət verilməsi üçün	30
2.2.	Göstəricinin reyestr məlumatlarından çıxarışın verilməsi üçün	10

2.3.	Qeydiyyatata alınmış əmtəə nişanına dair müstəsna hüquqların müqavilə əsasında başqa şəxsə girov kimi verilməsi ilə bağlı girov müqaviləsinin qeydiyyatı üçün	60
2.4.	Lisənziya müqavilələrinin qeydə alınması üçün	
2.4.1.	bir ədəd əmtəə nişanı üçün	80
2.4.2.	bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün)	50
2.5.	Əmtəə nişanına dair hüquqların verilməsi barədə və qeydə alınmış lisənziya müqavilələrində dəyişikliklərin aparılması üçün	11
2.6.	Qeydiyyatın qüvvədəolma müddəti qurtardıqdan sonra onun müddətinin uzadılması üçün	
2.6.1.	əmtəə nişanı üçün	95
2.6.2.	coğrafi göstərici üçün	45
2.6.3.	kollektiv nişan üçün	145
2.7.	Qeydiyyatın qüvvədəolma müddəti keçdikdən sonra müddətin uzadılması üçün verilən 6 (altı) ay müddətinə görə, hər ay üçün:	
2.7.1.	əmtəə nişanı üçün	5
2.7.2.	coğrafi göstərici üçün	5
2.7.3.	kollektiv nişan üçün	5
2.8.	İddia sənədinə aid olan materialların təqdim edilməsi müddətinin iddiaçının vəsatəti əsasında 2 (iki) ay müddətinə uzadılması üçün	30
2.9.	İddia sənədinin ilkin ekspertizası üçün	40
2.10.	İddia sənədinin ekspertizası üçün	135
2.11.	Əmtəə nişanına dair ilkinliyin istənilməsi üçün	15
2.12.	İddia sənədinin ekspertizası üçün tələb olunan əlavə sənədin verilməsi müddətinin iddiaçının vəsatəti əsasında 2 (iki) ay müddətinə uzadılması	25
2.13.	İddia sənədinin ekspertizasına başlanıldığı tarixdən 1 (bir) ay müddət keçdikdən sonra iddiaçının vəsatəti əsasında iddia sənədinin materiallarına düzəliş və əlavələrin edilməsi üçün	30
2.14.	İddia sənədinin beynəlxalq sistem vasitəsilə qeydiyyatı üçün qəbulu, hazırlanması və göndərilməsi üçün	40
	<b>3. Patent müvəkillərinin attestasiyası ilə bağlı göstərilən xidmətlər</b>	
3.1.	Patent müvəkillərinə namizədin patent müvəkkili kimi attestasiya olunması üçün	20
3.2.	Patent müvəkillərinin qeydiyyatata alınması üçün	5
3.3.	Qeydiyyatata alınmış patent müvəkkili barədə məlumatların dərc edilməsi üçün	5

### Qeydlər:

1. Əmtəə və ya xidmətin birdən artıq hər sinfi üçün iddia sənədinin ekspertizası üzrə haqq bu cədvəlin 2.10-cu bəndində göstərilən haqqa 40 manat əlavə edilməklə müəyyənləşdirilir.

2. İddiaçının vəsatəti əsasında iddia sənədinin ekspertizasının 1 (bir) ay müddətində aparılması üçün haqq bu cədvəlin 2.10-cu bəndində göstərilən haqqa 120 manat əlavə edilməklə müəyyənləşdirilir.